



**Azərbaycan Respublikasının Prezidenti  
yanında Elmin İnkişafı Fondu**



**Azərbaycan Respublikası  
Gənclər və İdman Nazirliyi**

---

**Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkişafı Fondu və  
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  
Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” - birgə qrant  
müsabiqəsinin nəticələri haqqında  
E L A N**

Bakı şəhəri

16 yanvar 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti yanında **Elmin İnkişafı Fondu** (bundan sonra “Elmin İnkişafı Fondu” adlandırılacaqdır) və Azərbaycan Respublikasının **Gənclər və İdman Nazirliyi** (bundan sonra “Gənclər və İdman Nazirliyi” adlandırılacaqdır) (bundan sonra hər iki qurum birlikdə “Tərəflər” adlandırılacaqdır):

- Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planınının 6.3.2 bəndinə uyğun olaraq 2011-2015-ci illərdə Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 1-ci, 2-ci və 3-cü qrant müsabiqələrinin uğurlarını əsas götürərək;
- Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin, bir elmi mövzunun (problemin müəyyən hissəsinin) tədqiqi məqsədi ilə gənc alimlər tərəfindən yaradılmış müvəqqəti yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən, elmi tədqiqatlarla əlaqəli digər qurumlarda (nazirliklərin nəzdindəki elmi-tədqiqat institutları, dövlət qurumları, QHT və s.) çalışan gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə;
- ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq;

- həmçinin Tərəflər arasında formalaşmış əməkdaşlıq əlaqələrini, iki qurum arasında 2017-ci il 22 may tarixində imzalanmış Protokolun müddəalarını nəzərə almaqla

2017-ci ildə elan edilərək keçirilmiş **Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsinin** - **“Mənim ilk qrantım” birgə müsabiqəsinin** (EIF/GAM-4-BGM-GİN-2017-3(29)) nəticələrini

#### ELAN EDİR:

1. **Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi** Gənc alim və mütəxəssislərin **“Mənim ilk qrantım”** birgə müsabiqəsinin keçirilməsi haqqında qərarını 2017-ci il 25 may tarixində internet səhifəsində və kütləvi informasiya vasitələrində elan etmiş və qrant layihələrinin qəbulu üçün müddət olaraq 2017-ci il 30 may – 30 iyun tarixlərini müəyyənləşdirmişdir.
2. Bu müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası qrant iddiaçlarına kömək məqsədilə 5 məsləhət seminarı təşkil etmiş, telefon və elektron-poçt vasitəsilə olan müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirmişdir.
3. İlk dəfə olaraq gənc alim və mütəxəssislər qrant layihələrini “on-line” şəkildə, Fondun innovativ texnologiyası olan və ASAN-imzanın inteqrasiya edildiyi “e-Qrant” - “Qrant layihələrinin elektron idarə olunması sistemi” vasitəsilə təqdim etmişlər.
4. Yuxarıda göstərilən müddət ərzində müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 34 layihə daxil olmuş, layihələrin texniki və elmi ekspertizası işi təşkil olunmuşdur. Bütün layihələr texniki ekspertiza mərhələsindən uğurla keçmişdir. Layihələrin elmi ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və yerli və xarici müstəqil elmi ekspertlər cəlb olunmuşlar.
5. Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirmiş, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirmiş, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üçün rəylər, arayışlar və tövsiyələr hazırlamışdır.
6. Nəticələr Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin Birgə Komissiyasında da müzakirə olunmuşdur.
7. Yekun sənədlər toplusuna Elmin İnkişafı Fondunun Himayədarlar Şurası tərəfindən baxılmış, ekspertiza qaydalarına uyğun olaraq layihələrin maliyyələşdirilmə həcmi barədə tövsiyələr müzakirə olunmuş və yekun qərar qəbul edilmişdir.
8. Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsi (“Mənim ilk qrantım”) üzrə ümumi maliyyələşdirilmə həcmi 600000 manat olmaqla 19 qalib layihə müəyyənləşdirilmiş (*siyahı ayrıca olaraq verilir*) və Elmin İnkişafı Fondunun müvafiq Qərarı ilə təsdiq olunmuşdur. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək (56%) olmuşdur.

9. Bu qrantlar yalnız ilk dəfə qrant üçün müraciət edən gənc alim və mütəxəssislərə verilmişdir. Multidissiplinar tədqiqatlar üzrə təqdim olunmuş, tətbiqi xarakterli, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilmişdir.
10. Bu elan verildikdən sonra müəyyənləşdirilmiş müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası ilə hər bir qalib layihənin rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə (lazımı sənədlər toplusu hazırlanmaqla) müvafiq müqavilə bağlanılacaq və qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcəkdir.
11. Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsinin qaliblərini təbrik edir, müsabiqə iştirakçılarına və müstəqil elmi ekspertlərə minnətdarlığını bildirir.

***Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi***

Əlaqə telefonu: (012) 489-08-94  
Elektron-poçt ünvanı: [info@elmfondu.az](mailto:info@elmfondu.az)

